

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTITUSİYASI

Sual 1. Azərbaycan Respublikasının Konstitusiyası nə vaxt qəbul edilmişdir?

- a) 12.11.1995
- b) 27.11.1995
- c) 24.08.2002
- d) 18.03.2009

Sual 2. Azərbaycan Respublikasının Konstitusiyası nə vaxt qüvvəyə minmişdir?

- a) 27.11.1995
- b) 12.11.1995
- c) 18.10.1991
- d) 27.11.1993

Sual 3. Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və (və ya) dəyişikliklər edilməsi ilə bağlı ümumilikdə cəmi neçə dəfə ümumxalq səsverməsi(referendum) keçirilmişdir?

- a) 2 dəfə
- b) 3 dəfə
- c) 4 dəfə
- d) 1 dəfə

Sual 4. Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və (və ya) dəyişikliklər edilməsi ilə bağlı hansı tarixdə ümumxalq səsverməsi(referendum) keçirilmişdir?

- a) 2002-ci il avqustun 24-də
- b) 2009-cu il martın 18-də
- c) 2016-cı il sentyabrın 26-da
- d) hər birində

Sual 5. Azərbaycan Respublikasının Konstitusiyası neçə bölmə, neçə fəsil və neçə maddədən ibarətdir?

- a) 6 bölmə, 12 fəsil, 156 maddə

b) 5 bölmə, 12 fəsil, 158 maddə

c) 7 bölmə, 13 fəsil, 158 maddə

d) 8 bölmə, 12 fəsil, 168 maddə

Sual 6. Azərbaycan Respublikasının Konstitusiyasında bu adda bölmə yoxdur?

a) ümumi müddəalar

b) əsas hüquqlar, azadlıqlar və vəzifələr

c) qanunvericilik hakimiyyəti

d) yerli özünüidarəetmə

Sual 7. Azərbaycan Respublikasının Konstitusiyasında bu adda fəsil yoxdur?

a) Xalq hakimiyyəti

b) İcra hakimiyyəti

c) Azərbaycan Respublikası Konstitusiyasına əlavələr

d) Dövlət hakimiyyəti

Sual 8. Azərbaycan Respublikasının Konstitusiyasında bu adda maddələr yoxdur?

a) Sağlamlıq hüququ; Sağlamlığın bərpası hüququ

b) Sağlamlığın qorunması hüququ; Sağlam ətraf mühitdə yaşamaq hüququ

c) Mənzil hüququ; Mənzil toxunulmazlığı hüququ

d) Vətəndaşlıq hüququ; Vətəndaşlıq hüququnun təminatı

Sual 9. Azərbaycan Respublikasının Konstitusiyasının birinci bölmə, fəsil və maddəsi müvafiq olaraq necə adlanır?

a) xalq hakimiyyəti; ümumi müddəalar; hakimiyyətin mənbəyi

b) xalq hakimiyyəti; hakimiyyətin mənbəyi; ümumi müddəalar

c) ümumi müddəalar; xalq hakimiyyəti; hakimiyyətin mənbəyi

d) ümumi müddəalar; hakimiyyətin mənbəyi; xalq hakimiyyəti

Sual 10. Azərbaycan Respublikasının Konstitusiyasının preambula(giriş) hissəsində suveren hüququndan istifadə edərək, təntənəli surətdə niyyətlərini bəyan edən subyekt kimdir?

- a) Azərbaycan Respublikası
- b) Azərbaycan xalqı
- c) Azərbaycan dövləti
- d) Azərbaycan vətəndaşları

Sual 11. Azərbaycan Respublikası Konstitusiyasının preambula(giriş) hissəsində neçə niyyət bəyan edilib?

- a) 6
- b) 5
- c) 7
- d) 8

Sual 12. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında Azərbaycan xalqı hansı sənəddə əks olunan prinsipləri əsas götürmüşdür?

- a) 1918-ci ilin mayın 28-də qəbul olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsi
- b) 1978-ci il aprelın 21-də qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası (Əsas qanunu)
- c) "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı
- d) Heç bir prinsipi əsas götürməmiş, yeni prinsiplər müəyyən etmişdir.

Sual 13. Azərbaycan Respublikası Konstitusiyası qəbul olunarkən bəyan olunan niyyətlər hansı halda doğru göstərilməmişdir?

- a) Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq
- b) vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq
- c) xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq
- d) ümumbəşəri dəyərlərə sadıq olaraq, bütün müsəlman xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək

Sual 14. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi hansı subyektdir?

- a) Azərbaycan Respublikası
- b) Azərbaycan xalqı
- c) Azərbaycan dövləti

d) Azərbaycan vətəndaşları

Sual 15.....Azərbaycan xalqının suveren hüququdur? (Tam və dolğun cavabı seçin)

a) sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək

b) öz idarəetmə formasını müəyyən etmək

c) sərbəst və müstəqil öz müqəddəratını həll etmək

d) Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi və dəyişiklik edilməsi

Sual 16. Azərbaycan xalqı öz suveren hüquqlarını hansı vasitə ilə həyata keçirir?

a) yalnız referendum

b) təyin edilmiş nümayəndələr

c) referendum və seçilmiş nümayəndələr

d) referendum və təyin edilmiş nümayəndələr

Sual 17. Azərbaycan xalqı öz suveren hüququnu müvafiq olaraq hansı seçki hüququ əsasında və səsvermə yolu ilə həyata keçirir?

a) xüsusi, bərabər və birbaşa; sərbəst, məxfi və fərdi

b) ümumi, bərabər və birbaşa; sərbəst, gizli və şəxsi

c) ümumi, bərabər və bilavasitə; sərbəst, gizli və fərdi

d) ümumi, bərabər və bilavasitə; sərbəst, məxfi və şəxsi

Sual 18. Azərbaycan xalqı ümumiyyətlə hansı məsələləri referendomla həll edə bilər? (tam və dolğun cavabı seçin)

a) amnistiya və əfv etmə

b) öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir

c) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi

d) hamısı

Sual 19. Hansı məsələlər üzrə referendum keçirilə bilməz?

a) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi

b) Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi

c) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi

d) amnistiya və əfv etmə

Sual 20. Hansı məsələlər yalnız referendumla həll oluna bilər?

a) vergilər və dövlət büdcəsi

b) amnistiya və əfv etmə

c) seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi

d) Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi

Sual 21. Xalqın seçdiyi səlahiyyətli nümayəndələrin hansı hüquqları vardır?

a) xalqı təmsil etmək

b) xalqın adından danışmaq

c) xalqın adından müraciət etmək

d) hamısı

Sual 22. Aşağıdakılardan hansının xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur?

a) Prezident

b) xarici işlər naziri

c) deputatlar

d) bələdiyyə üzvləri

Sual 23. Azərbaycan dövlətinin təməlini nə təşkil edir?

a) qanunun aliliyi

b) Azərbaycan Respublikasının ərazi bütövlüyü

c) Azərbaycan dövlətinin vahidliyi

d) Azərbaycan xalqının vahidliyi

Sual 24. Hakimiyyətin həyata keçirilməsi səlahiyyətini kim mənimsəyə bilməz?

a) Azərbaycan xalqının heç bir hissəsi

b) sosial qrup, təşkilat

c) heç bir şəxs

d) hamısı

Sual 25. Aşağıdakılardan hansı xalqa qarşı ən ağır cinayətdir?

a) Hakimiyyətin mənimsənilməsi

b) Kütləvi tətilərdə iştirak

c) Hüquq və azadlıqların pozulması

d) Təbii ehtiyatların mənimsənilməsi

II fəsil

Dövlətin əsasları

Sual 26. Azərbaycan dövlətirespublikadır.

a) demokratik, hüquqi, dini, unitar

b) demokratik, hüquqi, dünyəvi, federativ

c) demokratik, hüquqi, dünyəvi, unitar

d) demokratik, siyasi, dünyəvi, unitar

Sual 27. Mərkəzi hakimiyyət orqanlarına tabe olan və dövlət suverenliyi əlamətlərinə malik olmayan inzi-bati-ərazi vahidlərindən ibarət vahid və bütöv dövlət birliyi dedikdə nə başa düşülür?

a) federativ dövlət

b) unitar dövlət

c) konfederasiya

d) heç biri

Sual 28. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə nə ilə məhdudlaşır? (tam və dolğun cavabı seçin)

a) yalnız hüquqla

b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla

c) yalnız qanunlarla

d) yalnız Konstitusiya ilə

Sual 29. Azərbaycan Respublikasında dövlət hakimiyyəti xarici məsələlərdə hansı müddəalarla məhdudlaşır? (tam və dolğun cavabı seçin)

a) yalnız hüquqla

b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn

c) yalnız qanunlarla

d) yalnız Konstitusiya ilə

Sual 30. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hansı prinsip əsasında təşkil edilir?

a) hakimiyyətin bölünməsi

b) hakimiyyətlərin bölünməsi

c) idarəetmənin bölünməsi

d) idarəçiliyin bölünməsi

Sual 31. Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyətini müvafiq olaraq hansı subyektlər həyata keçirir?

a) Prezident; məhkəmələr; Milli Məclisi

b) Milli Məclisi; Prezident; məhkəmələr

c) Milli Məclisi; məhkəmələr; Prezident

d) məhkəmələr; Prezident; Milli Məclisi

Sual 32. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin fəaliyyət və səlahiyyətləri ilə ilə bağlı aşağıdakılardan hansı doğrudur?

a) Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri müstəqil fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində azaddırlar.

b) Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri sərbəst fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

c) Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

d) Qanunvericilik və icra hakimiyyətləri qarşılıqlı, məhkəmə hakimiyyəti sərbəst fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

Sual 33. Azərbaycan dövlətinin başçısı ilə bağlı hansı müddəa yalnızdır?

- a) Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.
- b) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin vahidliyini təcəssüm etdirir və Azərbaycanda mülkiyyətin varisliyini təmin edir.
- c) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.
- d) Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.

Sual 34. Azərbaycan Respublikasının Prezidenti nəyin təminatçısı sayılır?

- a) Azərbaycan dövlətinin müstəqilliyinin
- b) ərazi bütövlüyünün
- c) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının
- d) qanunvericilik və icra hakimiyyətlərinin müstəqilliyinin

Sual 35. Silahlı Qüvvələrlə bağlı maddədə hansı müddəa yalnızdır?

- a) Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır.
- b) Silahlı Qüvvələr yalnız Azərbaycan Ordusundan ibarətdir.
- c) Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.
- d) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.

Sual 36. Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hansı prinsiplər əsasında qurur?

- a) Konstitusiyada nəzərdə tutulan
- b) hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan
- c) qanunlarda nəzərdə tutulan
- d) dövlətlərarası və hökumətlərarası müqavilələrdə nəzərdə tutulan

Sual 37. Azərbaycan Respublikasının ərazisi ilə bağlı hansı fikir doğru deyil?

- a) Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

b) Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.

c) Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir

d) Dövlət sərhədləri dəyişdirilə bilməz.

Sual 38. Dövlətin ali məqsədi nədir?

a) insan və vətəndaş azadlıqlarının təmin edilməsi

b) Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi

c) insan və vətəndaş hüquqlarının təmin edilməsi

d) hamısı

Sual 39. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları nəyə uyğun tətbiq edilir?

a) qanunlara

b) Konstitusiyaya

c) Konstitusiya qanunlarına

d) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə

Sual 40. Mülkiyyətin belə bir növü yoxdur?

a) dövlət mülkiyyəti

b) şəxsi mülkiyyət

c) bələdiyyə mülkiyyəti

d) xüsusi mülkiyyət

Sual 41. Mülkiyyətdən nə əleyhinə istifadə edilə bilməz?

insan və vətəndaş hüquqları və azadlıqları

cəmiyyətin və dövlətin mənafeləri

şəxsiyyətin ləyaqəti

hər biri

Sual 42. Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafeələrinə xələl gətirmədən kimə mənsubdur?

- a) Azərbaycan xalqına
- b) Azərbaycan Respublikasına
- c) Azərbaycan dövlətinə
- d) Azərbaycan vətəndaşlarına

Sual 43. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı mülkiyyətin hansı növünə əsaslanır?

- a) dövlət mülkiyyəti
- b) şəxsi mülkiyyət
- c) bələdiyyə mülkiyyəti
- d) müxtəlif mülkiyyət növləri

Sual 44. “Azərbaycan dövləti iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir” müddəası hansı maddədə öz əksini tapıb?

Sosial inkişaf və dövlət

İqtisadi inkişaf və dövlət

Təbii ehtiyatlar

Mülkiyyət

Sual 45. “Ailə, uşaqlar və dövlət” maddəsi ilə bağlı hansı müddəə doğrudur?

- a) Cəmiyyətin əsas özəyi kimi vətəndaşlar dövlətin xüsusi himayəsindədir.
- b) Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək dövlətin borcudur. Bu borcun yerinə yetirilməsinə yalnız qanunla nəzarət edilir.
- c) Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyətinə təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.
- d) 16 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.

Sual 46. “Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.” müddəası Konstitusiyanın hansı maddəsində öz əksini tapmışdır?

- a) Təhsil hüququ

b) Ana dilindən istifadə hüququ

c) Din və dövlət

d) Vicdan azadlığı

Sual 47. Bütün dini etiqadlar nəyin qarşısında bərabərdir?

a) qanun

b) dövlət

c) Prezident

d) heç biri

Sual 48. Hansı prinsiplərə zidd olan dinlərin yayılması və təbliği qadağandır?

a) dostluq

b) insanpərvərlik

c) dünyəvilik

d) təkallahlılıq

Sual 49. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin hansı formada mülkiyyətindədir?

a) xüsusi

b) müstəsna

c) şəxsi

d) dövlət

Sual 50. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin hansı vasitə kimi işlədilməsi qadağandır?

a) əmanət

b) dəyər ölçüsü

c) ödəniş

d) depozit

Sual 51. Hansı borclar Azərbaycan Respublikası tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz?

a) büdcə kəsiri ilə bağlı yaranmış

- b) Azərbaycan Respublikası vətəndaşlarının digər dövlətlərə yaranmış
- c) Azərbaycan dövlətinə qarşı qiyama və dövlət çevrilişinə kömək məqsədi ilə alınmış
- d) hərbi məqsədlər üçün alınmış

Sual 52. Azərbaycan Respublikasının dövlət dili neçənci maddədə öz əksini tapıb?

- a) 21
- b) 35
- c) 50
- d) 22

Sual 53. Azərbaycan dövlətinin rəmzləri ilə bağlı hansı fikir yalınşdır?

- a) Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
- b) Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.
- c) Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
- d) Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya ilə müəyyən edilir.

İkinci BÖLMƏ

Əsas hüquqlar, azadlıqlar və vəzifələr

III fəsil

Əsas insan və vətəndaş hüquqları və azadlıqları

Sual 54. "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi" maddəsi ilə bağlı hansı fikir yanlışdır?

- a) İnsan ləyaqəti qorunur və ona hörmət edilir.
- b) Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
- c) Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və dövlət qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
- d) Hüquqlardan sui-istifadəyə yol verilmir.

Sual 55. Hamı nəyin(kimin) qarşısında bərabərdir? (tam və dolğun cavabı seçin)

- a) qanun və məhkəmə qarşısında
- b) Prezident
- c) dövlət
- d) cəmiyyət

Sual 56. Dövlət nədən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

- a) etnik mənsubiyyətindən asılı olmayaraq
- b) əqidəsindən asılı olmayaraq
- c) siyasi partiyalara mənsubiyyətindən
- d) hər biri

Sual 57. Aşağıdakılardan hansı doğru deyil?

- a) Hüquqlardan sui-istifadəyə yol verilmir.
- b) Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
- c) Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
- d) Sağlamlıq imkanları məhdud olanlar Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

Sual 58. Hansı hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır?

- a) dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi

- b) məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi
- c) qanunla nəzərdə tutulmuş digər
- d) hamısı

Sual 59. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, hansı hallarda müəyyən edilə bilər?

- a) dövlətə qarşı xüsusilə ağır cinayətlərə görə qanunla
- b) insan həyatına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla
- c) insan sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla
- d) hamısı

Sual 60. Hansı hallar istisna olmaqla, insana qarşı silah işlədilməsinə yol verilmir?

- a) qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət
- b) cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması
- c) dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi
- d) hamısı

Sual 61. "Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır" müddəası hansı maddədə təsbit olunmuşdur?

- a) Təhlükəsiz yaşamaq hüququ
- b) Şəxsi toxunulmazlıq hüququ
- c) Azadlıq hüququ
- d) Siyasi sığınacaq hüququ

Sual 62. Azadlıq hüququ hansı formalarda məhdudlaşdırıla bilər?

- a) tutulma
- b) həbsəalma
- c) azadlıqdan məhrumetmə
- d) hamısı

Sual 63. Kimlərin mülkiyyət hüququ vardır? (tam və dolğun cavabı seçin)

- a) hər kəsin
- b) hər bir şəxsin
- c) hər bir vətəndaşın
- d) hər bir etnik qrupun

Sual 64. Mülkiyyətin hansı növünə üstünlük verilir?

- a) dövlət
- b) xüsusi
- c) bələdiyyə
- d) heç bir

Sual 65. Aşağıdakılardan hansı doğru deyil?

- a) Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
- b) Mülkiyyət hüququ mülkiyyətçinin təbəşinə və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
- c) Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Qanunla nəzərdə tutulan hallarda əmlakın tam müsadirəsinə yol verilir.
- d) Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Sual 66. Konstitusiyaya əsasən xüsusi mülkiyyət hansı öhdəliklərə səbəb olur?

- a) iqtisadi
- b) ictimai
- c) sosial
- d) hüquqi

Sual 67. Hansı məqsədlə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər?

- a) ictimai ehtiyaclar üçün
- b) dövlət ehtiyacları üçün
- c) sosial ədalət və torpaqlardan səmərəli istifadə etmək

d) şəhərsalma məqsədləri üçün

Sual 68. "Dövlət vərəsəlik hüququna təminat verir." müddəası hansı maddədə öz əksini tapıb?

a) Vərəsəlik hüququ

b) Mülkiyyət hüququ

c) Mənzil toxunulmazlığı hüququ

d) Mənzil hüququ

Sual 69. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri nə ilə qorunur? (tam və dolğun cavabı seçin)

a) Konstitusiyaya ilə

b) Konstitusiyaya qanunu ilə

c) qanunla

d) qərarla

Sual 70. "Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır." müddəası hansı maddədə öz əksini tapıb?

a) Yaşamaq hüququ

b) Təhlükəsiz yaşamaq hüququ

c) Şəxsi toxunulmazlıq hüququ

d) Mənzil toxunulmazlığı hüququ

Sual 71. "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz." müddəası hansı maddədə öz əksini tapıb?

a) Toxunulmazlıq hüququ

b) Təhlükəsiz yaşamaq hüququ

c) Şəxsi toxunulmazlıq hüququ

d) Müraciət etmək hüququ

Sual 72. "Şəxsi toxunulmazlıq hüququ" ilə bağlı hansı fikir yalnışdır?

a) Bütün hallarda şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır.

b) Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.

c) Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərti ilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.

d) Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.

Sual 73. "Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz." müddəası hansı maddədə öz əksini tapıb?

a) Mənzil hüququ

b) Mənzil toxunulmazlığı hüququ

c) Təhlükəsiz yaşamaq hüququ

d) Toxunulmazlıq hüququ

Sual 74. Nigah hansı qaydada bağlanır?

a) sərbəst

b) könüllü razılıq əsasında

c) qarşılıqlı razılıq əsasında

d) müstəqil olaraq

Sual 75. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin?

a) hüququdur.

b) borcudur.

c) həm hüququ, həm də borcudur

d) vəzifəsidir.

Sual 76. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar kimləri saxlamağa borcludurlar?

a) validynlərini

b) əmək qabiliyyəti olmayan valideynlərini

c) əmək qabiliyyəti olmayan bütün ailə üzvlərini

d) əmək qabiliyyəti olan valideynlərini

Sual 77. Aşağıdakılardan hansı doğru deyil?

a) Əmək fərdi və ictimai rifahın əsasıdır.

b) Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

c) Heç kəs zorla işlədilə bilməz.

d) Əmək müqavilələri könüllü bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Sual 78. Hansı hallarda vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir?

a) məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək

b) hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək

c) fəvqəladə vəziyyət zamanı və hərbi vəziyyət zamanı

d) hamısı

Sual 79. Aşağıdakılardan hansı müddəə yalnışıdır?

a) Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır.

b) Hər kəsin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi orta əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

c) İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır.

d) Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

Sual 80. Kimlər tətillə bilməzlər?(Tam və dolğun cavabı seçin)

a) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular

b) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular və mülki şəxslər

c) əmək müqaviləsi əsasında işləyənlər

d) dövlət qulluqçuları

Sual 81. Aşağıdakılardan hansı doğru deyil?

a) Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətillə etmək hüququ vardır.

b) Əmək müqaviləsi əsasında işləyənlərin tətillik hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

c) Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.

d) Bütün hallarda lokaut qadağandır.

Sual 82. Əmək müqaviləsi ilə işləyənlərə hansı müddətdə müvafiq olaraq qanunla müəyyən edilmiş iş günü və ödənişli məzuniyyət verilməsi təmin edilir?

a) gündə 8 saatdan artıq olmayan iş günü, ildə azı bir dəfə 30 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi

b) gündə 8 saatdan artıq olmayan iş günü, ildə azı bir dəfə 21 iş günündən az olmayan ödənişli məzuniyyət verilməsi

c) gündə 8 saatdan artıq olmayan iş günü, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi

d) gündə 12 saatdan artıq olmayan iş günü, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi

Sual 83. "Sosial təminat hüququ"nda müəyyən olunmuş hansı müddəə doğru deyil?

a) Hər kəsin sosial təminat hüququ vardır.

b) Yardıma möhtac olanlara kömək etmək ilk növbədə dövlətin borcudur.

c) Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

d) Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.

Sual 84. Konstitusiyada bu adda maddə yoxdur?

a) Sağlamlıq hüququ

b) Sağlam ətraf mühitdə yaşamaq hüququ

c) Sağlamlığın qorunması hüququ

d) Mənzil hüququ

Sual 85. Aşağıdakı hansı müddədə yalnızlıq var ?

a) Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.

b) Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

c) Heç kəs ətraf mühitə, təbii ehtiyatlara istənilən təhlükə törədə və ya zərər vura bilməz.

d) Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabani bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.

Sual 86. Hər kəs hansı irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməlidir?

a) mədəni

b) mənəvi

c) tarixi

d) hər birinə

Sual 87. Aşağıdakılardan hansı doğru deyil?

a) Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.

b) Dövlət yalnız dövlət mülkiyyəti əsasında fəaliyyət göstərən səhiyyənin inkişafı üçün zəruri tədbirlər görür.

c) Dövlət sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.

d) İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.

Sual 88. Aşağıdakılardan hansı doğru deyil?

a) Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

b) Dövlət pulsuz icbari orta ixtisas təhsil almaq hüququnu təmin edir.

c) Dövlət minimum təhsil standartlarını müəyyən edir.

d) Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.

Sual 89. Konstitusiyaya əsasən şəxsiyyətin ləyaqəti hansı subyekt tərəfindən qorunur?

a) yalnız özü tərəfindən

b) dövlət tərəfindən

c) yalnız məhkəmələr tərəfindən

d) heç biri

Sual 90. Hansı halda insanların üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilər? (tam və dolğun cavabı seçin)

a) istənilən halda

b) heç bir halda

c) qanunla müəyyən edilmiş hallarda

d) özünün könüllü razılığı olarsa

Sual 91. Konstitusiyaya əsasən neçə adda azadlığımız vardır?

a) 5

b) 4

c) 6

d) 7

Sual 92. Aşağıdakılardan hansı Konstitusiyada azadlıq kimi müəyyən olunub?

a) təhsil

b) yaradıcılıq

c) vətəndaşlıq

d) müraciət etmək

Sual 93. "İrqi, milli, dini, sosial və hər hansı digər meyar əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir." müddəası hansı maddədə müəyyən olunub?

a) Vicdan azadlığı

b) Məlumat azadlığı

c) Fikir və söz azadlığı

d) Sərbəst toplaşmaq azadlığı

Sual 94. "Vicdan azadlığı" maddəsində müəyyən edilmiş hansı fikir doğru deyil?

a) Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

- b) Dini mərasimlərin yerinə yetirilməsi bütün hallarda sərbəstdir.
- c) Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.
- d) Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

Sual 95. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmağı üçün hansı qaydalara əməl etməlidirlər?

- a) müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməli
- b) ictimai qaydanı və ya ictimai əxlaqı pozmamalı
- c) dinc və silahsız olmalı
- d) hamısı

Sual 96. Aşağıdakılardan hansı doğru deyil?

- a) Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
- b) Kütləvi informasiyanın azadlığına təminat verilir.
- c) Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası mümkündür.
- d) Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafeələrinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.

Sual 97. "Vətəndaşlıq hüququ" maddəsində əsasən hansı doğru deyil?

- a) Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
- b) Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
- c) Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşı sayılmır.
- d) Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

Sual 98. Aşağıdakılardan hansı doğru deyil?

- a) Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz.

b) Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.

c) Azərbaycan Respublikası onun ərazisindən kənarında müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.

d) Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz.

Sual 99. Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının

a) borcudur.

b) hüququdur.

c) vəzifəsidir.

d) azadlığıdır.

Sual 100. Aşağıdakılardan hansı doğru deyil?

a) Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsi ilə həyata keçirə bilərlər.

b) Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər.

c) Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin edilir.

d) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qəbul edilə bilməz.

Sual 101. Kimlərin dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır?

a) Azərbaycan Respublikası vətəndaşlarının

b) əcnəbilərin

c) vətəndaşlığı olmayan şəxslərin

d) hər biri

Sual 102. Kimlərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur?

a) hərbi qulluqçuların

b) hakimlərin

c) həkimlərin

d) məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin

Sual 103. Kimlərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilməz?

a) hərbi qulluqçuların, hakimlərin

b) dövlət məmurlarının, din xadimlərinin

c) məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin

d) mədəniyyət işçilərinin, incəsənət xadimlərinin

Sual 104. Aşağıdakılardan hansı doğru deyil?

a) Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.

b) Hərbi qulluqçular bu hüquqdan fərdi və kollektiv qaydada istifadə edə bilirlər.

c) Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

d) Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqiddə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.

Sual 105. Aşağıdakılardan hansı doğru deyil?

a) Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir.

b) Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.

c) Qanunla müəyyən edilən hallar istisna olmaqla, heç kəs hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.

d) Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

Sual 106. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində hansı birliklər qadağandır?

a) qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən

b) cinayət hesab edilən digər məqsədlər güdən

c) cinayətkar üsullardan istifadə edən

d) hər biri

Sual 107. Aşağıdakılardan hansı doğru deyil?

- a) Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.
- b) Dövlət sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirmir.
- c) Dövlət sahibkarlıq sahəsində insan həyatının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.
- d) Dövlət sahibkarlıq sahəsində insan sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.

Sual 108. Aşağıdakılardan hansı doğru deyil?

- a) Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
- b) Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşsın və həmin işə inzibati icraat və məhkəmə prosesində əqləbatan müddətdə baxılsın.
- c) Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.
- d) Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən mülki qaydada və məhkəməyə şikayət edə bilər.

Sual 109. Aşağıdakılardan hansı doğru deyil?

- a) Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
- b) Bütün hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
- c) Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.
- d) Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.

Sual 110. Hansı hallarda şəxsin işinə başqa məhkəmədə baxılmasına yol verilir?

- a) yalnız qanunla müəyyən edilərsə
- b) yalnız məhkəmənin qərarı ilə
- c) şəxsin razılığı olarsa
- d) heç bir halda

Sual 111. Aşağıdakılardan hansı doğru deyil?

- a) Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır.

b) Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

c) Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

d) Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borcudur.

Sual 112. "Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunma bilməz." müddəası Konstitusiyanın hansı maddəsində müəyyən edilib?

a) Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi

b) Məhkəməyə təkrar müraciət hüququ

c) Təqsirsizlik prezumpsiyası

d) Tutulanların, həbsə alınanların və cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqları

Sual 113. Məhkəmənin məhkum etdiyi hər bir şəxs hansı məsələ barədə müraciət etmək hüququna malikdir?

a) öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması

b) özünün əfv edilməsi

c) cəzasının yüngülləşdirilməsi

d) hamısı

Sual 114. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı hansı hüququ aktla müəyyən edilir?

a) Konstitusiya qanunu ilə

b) qanunla

c) fərmanla

d) qərarla

Sual 115. Aşağıdakılardan hansı doğrudur?

a) Səlahiyyətli dövlət orqanlarının tutduğu hər bir şəxsə 24 saat ərzində onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.

b) Cinayət törədilməsində təqsirləndirilən hər şəxs məhkum edildikdən sonra dinlənilməlidir.

c) Səlahiyyətli dövlət orqanlarının həbsə aldığı hər bir şəxsə dərhal onun hüquqları bildirilir, lakin tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilmir.

d) Səlahiyyətli dövlət orqanlarının cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.

Sual 116. "Hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır." müddəası hansı maddədə öz əksini tapmışdır?

a) Özbəşinalıqdan müdafiə və vicdanlı davranış hüququ

b) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı

c) Zərərin ödənilməsini tələb etmək hüququ

d) Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları

Sual 117. Aşağıdakılardan hansı doğru deyil?

a) Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbəşinalığı istisna edən vicdanlı davranışına hüququ vardır.

b) Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.

c) Hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

d) Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə inzibati məsuliyyət daşıyır.

Sual 118. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hansı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər?

a) Azərbaycan Respublikasında olarkən

b) qanunla başqa hal nəzərdə tutulmayıbsa

c) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa

d) hər biri

Sual 119. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları hansı hüququ aktlara uyğun olaraq məhdudlaşdırıla bilər? (tam və dolğun cavabı seçin)

- a) yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına
- b) yalnız Azərbaycan Respublikasının qanunlarına
- c) yalnız beynəlxalq hüquq normalarına
- d) Konstitusiyaya qanunlarına

Sual 120. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası kimlərə siyasi sığınacaq verir?

- a) əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə
- b) məcburi köçkünlərə
- c) qaçqınlara
- d) xüsusi məcburi köçkün statusu olanlara

Sual 121. Hansı hallara görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir?

- a) yalnız siyasi əqidəsinə görə
- b) yalnız Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə
- c) Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə
- d) yalnız Azərbaycan Respublikasında cinayət sayılan əmələ görə

Sual 122. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq hansı orqanların borcudur?

- a) qanunvericilik
- b) icra
- c) məhkəmə hakimiyyəti
- d) hər biri

Sual 123. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini kim məhdudlaşdırıla bilər?

- a) heç kəs
- b) Prezident

c) Konstitusiya Məhkəməsinin sədri

d) Ali Məhkəmənin sədri

Sual 124. Hər kəsin hüquq və azadlıqları nə ilə məhdudlaşır?

a) Konstitusiyada müəyyən edilmiş əsaslarla

b) qanunlarda müəyyən edilmiş əsaslarla

c) habelə digərlərinin hüquq və azadlıqları

d) hamısı

Sual 125. Hüquq və azadlıqların məhdudlaşdırılması hansı nəticəyə mütənasib olmalıdır?

a) Azərbaycan xalqı tərəfindən gözlənilən nəticəyə

b) dövlət tərəfindən gözlənilən nəticəyə

c) digər dövlətlər tərəfindən gözlənilən nəticəyə

d) beynəlxalq təşkilatlar tərəfindən gözlənilən nəticəyə

Sual 126. Hansı hallarda insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər?

a) Müharibə və səfərbərlik elan edilərkən

b) hərbi vəziyyət

c) fəvqəladə vəziyyət

d) hamısı

Sual 127. Aşağıdakılardan hansı doğru deyil?

a) Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.

b) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili həll edir.

c) Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır və hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.

d) Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.

Sual 128. Dövlət orqanları hansı aktlar əsasında fəaliyyət göstərə bilərlər?

- a) yalnız bu Konstitusiya əsasında
- b) qanunla müəyyən edilmiş qaydada
- c) qanunla müəyyən edilmiş hüdudlarda
- d) hamısı

IV fəsil

Vətəndaşların əsas vəzifələri

Sual 129. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs nədən irəli gələn vəzifələr daşıyır? (tam və dolğun cavabı seçin)

- a) onun azadlığından bilavasitə irəli gələn
- b) onun hüquqlarından bilavasitə irəli gələn
- c) onun hüquq və vəzifələrindən bilavasitə irəli gələn
- d) onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn

Sual 130. Hər kəsin üzərinə vəzifələr hansı aktla qoyula bilər? (tam və dolğun cavabı seçin)

- a) yalnız bu Konstitusiya ilə
- b) qanunla
- c) Konstitusiya qanunu ilə
- d) yalnız bu Konstitusiya ilə və ya qanunla

Sual 131. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək kimin borcudur? (tam və dolğun cavabı seçin)

- a) hər bir vətəndaşın
- b) hər bir şəxsin
- c) hər bir kəsin
- d) əmək qabiliyyətli olan hər bir şəxsin

Sual 132. Heç kəs hansı aktla nəzərdə tutulmuş əsaslar olmadan və göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz?

- a) Konstitusiyaya ilə
- b) qanunla
- c) fərmanla
- d) qərarla

Sual 133. Aşağıdakılardan hansı “vətənə sədaqət” maddəsində müəyyən olunub?

- a) Vətəni müdafiə hər bir vətəndaşın borcudur.
- b) Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
- c) Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.
- d) Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən, Azərbaycan Respublikası Konstitusiyasına sadıq qalacağına and içmiş şəxs dövlətə qarşı cinayətdə, o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa, həmin vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz.

Sual 134. Aşağıdakılardan hansı “vətənə müdafiə” maddəsində müəyyən olunub?

- a) Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən, Azərbaycan Respublikası Konstitusiyasına sadıq qalacağına and içmiş şəxs dövlətə qarşı cinayətdə, o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa, həmin vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz.
- b) Vətənə sədaqət müqəddəsdir.
- c) Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.

d) Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər.

Sual 135. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən, Azərbaycan Respublikası Konstitusiyasına sadıq qalacağına and içmiş şəxs hansı halda vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz?

- a) dövlətə qarşı cinayətdə ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa
- b) dövlətə qarşı qiyamda ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa
- c) dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa
- d) hamısı

Sual 136. Vətəni müdafiə kimin borcudur? (tam və dolğun cavabı seçin)

- a) hər bir vətəndaşın
- b) hər bir şəxsin
- c) hər bir kəsin
- d) əmək qabiliyyətli olan hər bir şəxsin

Sual 137. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilmirmi?

- a) yol verilmir.
- b) yol verilir.
- c) yalnız sülh dövründə yol verilir.
- d) yalnız müharibə şəraitində yol verilir.

Sual 138. Tarix və mədəniyyət abidələrini və ətraf mühiti qorumaq kimin borcudur?

- a) hər bir vətəndaşın
- b) hər bir şəxsin
- c) hər bir kəsin
- d) əmək qabiliyyətli olan hər bir şəxsin

Sual 139. Heç kəs hansı vəzifələrin icrasına məcbur edilə bilməz? (tam və dolğun cavabı seçin)

- a) Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd
- b) yalnız Azərbaycan Respublikasının Konstitusiyasına zidd
- c) Azərbaycan Respublikasının qanunlarına zidd
- d) beynəlxalq hüquqla müəyyən edilmiş qaydalara zidd

Sual 140. Konstitusiyada müəyyən olunmuş “Məsuliyyət” maddəsində aşağıdakılardan hansı müəyyən olunmayıb?

- a) Konstitusiyanın və qanunların pozulması qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
- b) Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
- c) Konstitusiyada və qanunlarda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
- d) Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz.

Üçüncü bölmə.

dövlət hakimiyyəti

V fəsil

Qanunvericilik hakimiyyəti

Sual 141. Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini hansı dövlət orqanı həyata keçirir?

- a) Azərbaycan Respublikasının Milli Məclisi
- b) Azərbaycan Respublikasının Prezidenti
- c) Azərbaycan Respublikasının məhkəmələri
- d) hər biri

Sual 142. Azərbaycan Respublikasının Milli Məclisi neçə deputatdan ibarətdir?

- a) 125
- b) 83

c) 95

d) 140

Sual 143. Azərbaycan Respublikası Milli Məclisinin deputatları hansı seçki sistemi əsasında seçilir?

a) proporsional

b) majoritar

c) qarışıq

d) heç biri

Sual 144. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti neçə ildir?

a) 5 il

b) 7 il

c) 4 il

d) 6 il

Sual 145. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması barədə qərarı seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən hansı dövlət orqanı tərəfindən qəbul edilir?

a) Konstitusiya Məhkəməsi

b) Milli Məclis

c) Nazirlər Kabineti

d) Ali Məhkəmə

Sual 146. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri nə vaxt keçirilir?

a) hər beş ildən bir noyabr ayının ikinci bazar günü

b) hər beş ildən bir oktyabr ayının birinci bazar günü

c) hər yeddi ildən bir noyabr ayının birinci bazar günü

d) hər beş ildən bir noyabr ayının birinci bazar günü

Sual 147. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti nə ilə məhdudlaşır?

a) Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti

b) 5 illə

c) 7 illə

d) yeni seçilən deputatların ilk iclas günü ilə

Sual 148. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti nə ilə məhdudlaşır?

a) Yeni seçilən deputat 120 gün fəaliyyət göstərir.

b) Yeni seçilən deputat hər bir halda 5 il müddətinə seçilir.

c) Yeni seçilən deputatın səlahiyyət müddətini Prezident müəyyən edir.

d) Deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır.

Sual 149. Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmək üçün yaş məhdudiyyəti varmı?

a) var, 25 yaş

b) var, 30 yaş

c) yoxdur

d) var, seçkilərdə iştirak etmək hüququna malik olmalıdır.

Sual 150. Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmək üçün ali təhsil tələbi varmı?

a) Yoxdur.

b) var, bakalavr təhsili

c) var, magistr təhsili

d) var, ali hüquq təhsili

Sual 151. Kimlər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər?

a) ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, din xadimləri

b) icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər

c) elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər

d) hamısı

Sual 152. Kimlər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilirlər?

- a) elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olan şəxslər
- b) fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilməyən
- c) məhkum olunmuş şəxslər(ağır cinayət törətmişlər istisna olmaqla)
- d) hamısı

Sual 153. Seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada hansı dövlət orqanı yoxlayır və təsdiq edir?

- a) Ali Məhkəmə
- b) Konstitusiyə Məhkəməsi
- c) Milli Məclis
- d) Prezident

Sual 154. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri nə vaxt bitir?

- a) Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ikinci iclas günü
- b) Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının son iclas günü
- c) Azərbaycan Respublikası Milli Məclisinin yeni deputatlarının səlahiyyəti təsdiq edildikdə
- d) Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü

Sual 155. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə hansı müddət qalarsa, keçirilmir?

- a) 80 gündən az
- b) 121 gündən az
- c) 120 gündən az
- d) 183 gündən az

Sual 156. Azərbaycan Respublikasının Milli Məclisi neçə deputatının səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir?

- a) 63
- b) 83
- c) 95
- d) 125

Sual 157. Azərbaycan Respublikasının Milli Məclisi hər il hansı sessiyalarına yığılır?

- a) iki növbəti yay və payız
- b) iki növbəti yaz və payız
- c) iki növbəti yay və qış
- d) iki növbəti payız və qış

Sual 158. Azərbaycan Respublikası Milli Məclisinin müvafiq olaraq neçə deputatının səlahiyyətləri təsdiq edildikdən sonra və ilk iclas həmin gündən başlayaraq hansı müddətdən gec olmayaraq çağırılır?

- a) 83 deputat; 1 həftədən
- b) 125 deputat; 2 həftədən
- c) 125 deputat; 1 həftədən
- d) 83 deputat; 2 həftədən

Sual 159. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonraonundeputatının səlahiyyətləri təsdiq edilməzsə, Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə vaxtınımüəyyən edir.

- a) dekabrın 1-dək; 125 ; Azərbaycan Respublikasının Ali Məhkəməsi
- b) fevralın 1-dək; 95; Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsi
- c) martın 10-dək; 83; Azərbaycan Respublikasının Prezidenti
- d) martın 10-dək; 83; Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsi

Sual 160. Azərbaycan Respublikası Milli Məclisinin növbədənənar sessiyalarını kim çağırır?

- a) Azərbaycan Respublikası Milli Məclisinin sədri
- b) Azərbaycan Respublikası Prezidenti
- c) Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatı
- d) Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsi

Sual 161. Azərbaycan Respublikası Milli Məclisinin növbədənənar sessiyalarını Azərbaycan Respublikası Milli Məclisinin sədri hansı qaydada çağırır?

- a) Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin 63 deputatının tələbi əsasında

b) Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi əsasında

c) Azərbaycan Respublikası Prezidentinin təklifi və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında

d) Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında

Sual 162. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının gündəliyini kim müəyyənləşdirir?

a) yalnız Prezident

b) yalnız deputatlar

c) müvafiq olaraq onun çağırılmasını tələb edənlər

d) Azərbaycan Respublikası Milli Məclisinin sədri

Sual 163. Növbədənkənar sessiyanın işi nə vaxt bitir?

a) gündəlikdəki məsələlərə baxıldıqdan sonra

b) 2 ay ərzində

c) 20 gün ərzində

d) gündəlikdəki məsələlər öz həllini tapdıqdan sonra

Sual 164. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları ümumiyyətlə hansı formada keçirilir?

a) qapalı

b) açıq

c) açıq və qapalı

d) qismən açıq

Sual 165. Hansı hallarda Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər?

a) Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının və ya Azərbaycan Respublikası Prezidentinin tələbi ilə

b) Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının təklifi ilə və ya Azərbaycan Respublikası Prezidentinin tələbi ilə

c) Azərbaycan Respublikası Mili Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə

d) Azərbaycan Respublikası Mili Məclisinin 83 deputatının və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə

Sual 166. Azərbaycan Respublikası Milli Məclisinin deputatı hansı halda mandatından məhrum edilmir?

a) seçkilər zamanı səslerin düzgün hesablanmadığı aşkar olunduqda

b) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

c) cinayət törətdikdə

d) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda

Sual 167. Azərbaycan Respublikası Milli Məclisinin deputatı hansı halda mandatından məhrum edilmir?

a) özü imtina etdikdə

b) Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirmədikdə

c) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda

d) elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olduqda

Sual 168. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından məhrumetmə haqqında hansı hüququ akt qəbul edilir?

a) qanun

b) qərar

c) Konstitusiya qanunu

d) fərman

Sual 169. Azərbaycan Respublikası Milli Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətlərinin itirilməsi haqqında müvafiq qərarın qəbul edilmə qaydası hansı hüququ aktla müəyyən edilir?

a) qanunla

b) qərarla

c) Konstitusiya qanunu ilə

d) fərmanla

Sual 170. "Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı" maddəsi ilə bağlı hansı müddəə doğrudur?

a) Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır.

b) Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində heç bir halda cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

c) Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilməz.

d) Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş Prokurorluğuna xəbər verməlidir.

Sual 171. Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına hansı qaydada xitam verilə bilər?

a) yalnız Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə

b) yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qanunu ilə

c) yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə

d) yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin sədrinin əmri ilə

Sual 172. Azərbaycan Respublikası Milli Məclisinin deputatları hansı hərəkətlərə görə məsuliyyətə cəlb oluna bilməzlər?

a) Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə

b) Azərbaycan Respublikası Milli Məclisindəki səsverməyə

c) Azərbaycan Respublikası Milli Məclisindəki söylədiyi fikrə

d) hamısı

Sual 173. "Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili" maddəsi ilə bağlı doğru deyil?

a) Azərbaycan Respublikasının Milli Məclisinin sədri Milli Məclisin iş qaydasını müəyyən edir.

b) Azərbaycan Respublikası Milli Məclisi özünün müvafiq orqanlarını yaradır.

c) Azərbaycan Respublikası Milli Məclisi öz sədrini və onun müavinlərini seçir, komitələr və komissiyalar təşkil edir.

d) Azərbaycan Respublikası Milli Məclisi Hesablama Palatası yaradır.

Sual 174. Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə hansı aktları qəbul edir?

a) Konstitusiyaya qanunları

b) qanunlar

c) qərarlar

d) hamısı

Sual 175. Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiyaya qanunları, qanunlar və qərarlar hansı qaydada qəbul edilir?

a) Konstitusiyaya ilə nəzərdə tutulmuş qaydada

b) beynəlxalq hüquq normalarına uyğun olaraq

c) Prezidentin fərman və sərəncamlarına uyğun olaraq

d) hamısı

Sual 176. Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirmədikdə və deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda mandatından məhrum edilə bilərmə?

a) Bilməz.

b) Bilər.

c) Konstitusiyada belə bir hal müəyyən olunmayıb.

d) Bu halda yalnız intizam məsuliyyətinə cəlb oluna bilirlər.

Sual 177. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında kimlərə konkret tapşırıqlar nəzərdə tutula bilməz? (tam və dolğun cavabı müəyyən edin)

a) qanunvericilik hakimiyyəti və məhkəmə orqanlarına

b) icra hakimiyyəti və məhkəmə orqanlarına

c) icra və qanunvericilik hakimiyyətlərinə

d) yalnız məhkəmə orqanlarına

Sual 178. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı hansı məsələyə dair ümumi qaydalar müəyyən etmir?

- a) bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı
- b) Azərbaycan Respublikası Prezidentinin seçkiləri
- c) Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu
- d) referendum təyin edilməsi

Sual 179. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı hansı məsələyə dair ümumi qaydalar müəyyən etmir?

- a) məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat
- b) məhkəmə icraatı, məhkəmə qərarlarının icrası
- c) bələdiyyələrin hesabatlarının dinlənilməsi
- d) bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu

Sual 180. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı hansı məsələyə dair ümumi qaydalar müəyyən etmir?

- a) cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi
- b) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi
- c) dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi
- d) fəvqəladə vəziyyət rejimi; hərbi vəziyyət rejimi

Sual 181. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı hansı məsələyə dair ümumi qaydalar müəyyən etmir?

- a) inzibati ərazi bölgüsü
- b) ərazi quruluşu
- c) dövlət təltifləri
- d) təhlükəsizliyin əsasları

Sual 182. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı hansı məsələyə dair ümumi qaydalar müəyyən etmir?

- a) müdafiə və hərbi qulluq
- b) dövlət qulluğu
- c) amnistiya
- d) təhlükəsizliyin əsasları

Sual 183. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərin hansına dair 83 səs çoxluğu ilə qanunlar etmir?

- a) Azərbaycan Respublikası Prezidentinin seçkiləri
- b) Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər
- c) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu
- d) referendum təyin edilməsi

Sual 184. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərin hansına dair 83 səs çoxluğu ilə qanunlar qəbul edir?

- a) inzibati ərazi bölgüsü
- b) cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi
- c) referendum
- d) gömrük işi

Sual 185. Azərbaycan Respublikasının Milli Məclisi ümumi qayda müəyyən edərkən hansı məsələlər barəsində 63 səs çoxluğu ilə qanun qəbul etmir?

- a) təhlükəsizliyin əsasları
- b) fəvqəladə vəziyyət rejimi
- c) dövlət sərhədi rejimi
- d) inzibati ərazi bölgüsü

Sual 186. Aşağıdakı hansı məsələlərin həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aid deyil?

- a) Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili

b) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi

c) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi

d) dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi

Sual 187. Aşağıdakı hansı məsələlərin həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aid deyil?

a) referendum təyin edilməsi

b) amnistiya

c) bələdiyyələrin hesabatlarının dinlənilməsi

d) referendum

Sual 188. Aşağıdakı hansı məsələlərin həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aid deyil?

a) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət

b) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi

c) cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi

d) Konstitusiyada nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Prezidentinin fərmanlarının təsdiqi

Sual 189. Aşağıdakı hansı məsələlərin həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aid deyil?

a) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi

b) mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ

c) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi

d) Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi

Sual 190. Azərbaycan Respublikası Milli Məclisi səlahiyyətinə aid hansı məsələlərlə bağlı 63 səs çoxluğu ilə qanunlar qəbul etmir?

- a) Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili
- b) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi
- c) inzibati ərazi bölgüsü
- d) referendum təyin edilməsi

Sual 191. Azərbaycan Respublikası Milli Məclisi səlahiyyətinə aid hansı məsələlərlə bağlı 63 səs çoxluğu ilə qanunlar qəbul etmir?

- a) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi
- b) inzibati ərazi bölgüsü
- c) dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi
- d) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət

Sual 192. Azərbaycan Respublikası Milli Məclisi səlahiyyətinə aid hansı məsələlərlə bağlı qərar qəbul etmir?

- a) Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi
- b) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin impichment qaydasında vəzifədən kənarlaşdırılması
- c) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən hakimlərin vəzifədən kənarlaşdırılması
- d) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi

Sual 193. Azərbaycan Respublikası Milli Məclisi səlahiyyətinə aid hansı məsələlərlə bağlı qərar qəbul etmir?

- a) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi
- b) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi

c) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət

d) Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi

Sual 194. Azərbaycan Respublikası Milli Məclisi müəyyən etdiyi ümumi qaydalarla bağlı hansı aktları qəbul edir? (tam və dolğun cavabı müəyyən edin)

a) 63 səs çoxluğu ilə qanun və qərar

b) 83 səs çoxluğu ilə qanun və qərar

c) 63 və 83 səs çoxluğu ilə qərar

d) 63 və 83 səs çoxluğu ilə qanun

Sual 195. Azərbaycan Respublikası Milli Məclisi səlahiyyətinə aid məsələlərlə bağlı hansı aktları qəbul edir? (tam və dolğun cavabı müəyyən edin)

a) 63 səs çoxluğu ilə qanun və Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa, eyni qaydada qərarlar

b) 83 səs çoxluğu ilə qanun və qərar, Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa, eyni qaydada qərarlar

c) 63 və 83 səs çoxluğu ilə qərar

d) 63 və 83 səs çoxluğu ilə qanun

Sual 196. Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalara və həll etdiyi məsələlərə dair maddələrə əlavələr hansı qaydada edilə bilər?

a) Konstitusiya qanunu ilə

b) qanunla

c) yalnız referendumla

d) hamısı

Sual 197. Konstitusiyada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilən digər məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili ilə əlaqədar məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin münasibətinin bildirilməsi zəruri olan məsələlərə dair hansı hüquqi aktlar qəbul edilir?

a) Konstitusiya qanunu

b) qanun

c) qərar

d) hamısı

Sual 198. Qanunvericilik təşəbbüsü hüququ dedikdə nə başa düşülür? (tam və dolğun cavabı müəyyən edin)

a) qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək hüququ

b) qanunları və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim etmək hüququ

c) qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ

d) yalnız qanun layihələrini Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ

Sual 199. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ hansı subyektə mənsub deyil?

a) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına

b) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə

c) Azərbaycan Respublikasının Prezidentinə

d) Azərbaycan Respublikasının Ali Məhkəməsinə

Sual 200. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ hansı subyektə mənsub deyil?

a) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə

b) Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına

c) Azərbaycan Respublikasının Prokurorluğuna

d) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə

Sual 201. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə hansı şəkildə çıxarılır və səsə qoyulur?

a) təqdim olunmuş

b) ilkin düzəlişlər edilərək

c) bütün düzəlişlər edilərək

d) redaktə xarakterli düzəlişlər edilərək

Sual 202. Qanunvericilik təşəbbüsü qaydasında müzakirəyə təqdim olunmuş qanun və ya qərar layihələrində dəyişiklikləri hansı subyekt edə bilər?

a) Prezident

b) Milli Məclisin azı 83 deputatının tələbi ilə

c) qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə

d) heç bir subyekt

Sual 203. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri hansı müddətdə səsə qoyulur?

a) iki ay ərzində

b) 20 gün ərzində

c) 14 gün ərzində

d) 56 gün ərzində

Sual 204. Qanun və ya qərar layihəsini hansı subyekt təcili elan edə bilər və bu halda hansı müddətdə səsə qoyulur? (Tam və düzgün cavabı seçin)

a) Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, seçki hüququ olan 40 min vətəndaş təcili elan edibsə, bu müddət 30 gün təşkil edir.

b) Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, seçki hüququ olan 40 min vətəndaş təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

c) Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

d) Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

Sual 205. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası hansı hüquqi aktla müəyyən edilir?

- a) qanunla
- b) Konstitusiya qanunu ilə
- c) fərmanla
- d) qərarla

Sual 206. Qanun və qərar layihələri qəbul edilərkən onlarla bağlı nələr göstərməlidir?

- a) Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin səbəbləri göstərməlidir.
- b) Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin zərurət dərəcəsi göstərməlidir.
- c) Qanun və qərar layihələri araşdırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərməlidir.
- d) Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərməlidir.

Sual 207. Qanunlar qəbul edildiyi gündən neçə gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir? (tam və dolğun cavabı müəyyən edin)

- a) 14 gün
- b) 7 gün
- c) 3 gün
- d) 30 gün

Sual 208. Təcili elan olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən hansı müddətdə təqdim edilir? (tam və dolğun cavabı müəyyən edin)

- a) 12 saat ərzində
- b) 24 saat ərzində
- c) 2 gün ərzində
- d) 3 gün ərzində

Sual 209. Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar hansı müddətdə qüvvəyə minir?

- a) qəbul olduğu tarixdən

b) imzalandığı tarixdən

c) dərc edildiyi gündən

d) dərc edildiyi andan

Sual 210. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini hansı halda buraxır?

a) Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə

b) Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə

c) Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə

d)hamısı

Sual 211. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini hansı dövlət orqanlarının kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri onun tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə buraxır?

a) Konstitusiyaya Məhkəməsi

b) Ali Məhkəməsi

c) Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

d) hamısı

Sual 212. Növbədən kənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti nə qədər ola bilər? (tam və dolğun cavabı müəyyən edin)

a) beş ildən çox

b) altı il

c) yeddi il

d) beş ildən az

Sual 213. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxdıqda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər nə vaxt keçirilir?

a) növbədənənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının ikinci bazar günü

b) növbədənənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin oktyabr ayının birinci bazar günü

c) növbədənənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin dördüncü ilinin noyabr ayının birinci bazar günü

d) növbədənənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü

VI fəsil

İcra hakimiyyəti

Sual 214. Azərbaycan Respublikasında icra hakimiyyəti kimə mənsubdur?

a) Azərbaycan Respublikasının Prezidentinə

b) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə

c) yerli icra hakimiyyətlərinə

d) Azərbaycan Respublikasının Prezident Administrasiyasına

Sual 215. Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələb kimi müəyyən edilməyib?

a) Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq yaşayan

b) seçkilərdə iştirak etmək hüququna malik olan

c) ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan

d) ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı

Sual 216. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə neçə il müddətinə seçilir?

a) 7 il

b) 5 il

c) 4 il

d) 6 il

Sual 217. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini kim elan edə bilər?

a) Azərbaycan Respublikasının Prezidenti

b) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

c) Azərbaycan Respublikasının Ali Məhkəməsi

d) Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası

Sual 218. Azərbaycan Respublikasının Prezidenti neçə səs çoxluğu ilə seçilir?

a) səsvermədə iştirak edənlərin yarısından çoxunun

b) səsvermədə iştirak edənlərin əlli bir faizindən çoxunun

c) səsvermədə iştirak edənlərin üçdə ikisindən çoxunun

d) səsvermədə iştirak edənlərin yetmiş altı faizindən çoxunun

Sual 219. Səsvermədə iştirak edənlərin yarısından çoxunun səsi səsvermənin birinci dövrəsində toplanmayıbsa səsvermənin ikinci dövrəsi nə vaxt keçirilir?

a) səsvermə günündən sonra ikinci bazar günü

b) səsvermə günündən sonra ilk bazar günü

c) səsvermə günündən sonra üçüncü bazar günü

d) səsvermə günündən sonra həmin ayın son bazar günü

Sual 220. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması barədə qərarı seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən hansı dövlət orqanı tərəfindən qəbul edilir?

a) Azərbaycan Respublikasının Ali Məhkəməsi

b) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

c) Azərbaycan Respublikasının Milli Məclisi

d) Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası

Sual 221. Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması ilə bağlı maddənin tətbiqi qaydası hansı hüquqi aktla müəyyən edilir?

- a) qanunla
- b) Konstitusiya ilə
- c) Konstitusiya qanunu ilə
- d) qərarla

Sual 222. Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə gündən sonra hansı müddət ərzində və hansı subyekt rəsmən elan edir?

- a) 3 gün ərzində Azərbaycan Respublikasının Ali məhkəməsi
- b) 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi
- c) 14 gün ərzində Azərbaycan Respublikasının Ali məhkəməsi
- d) 30 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi

Sual 223. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq hansı müddət ərzində və kimlərin iştirakı ilə and içir?

- a) 7 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı
- b) 7 gün ərzində Milli Məclisin deputatlarının iştirakı ilə
- c) 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə
- d) 3 gün ərzində Ali Məhkəmə hakimlərinin iştirakı ilə

Sual 224. Azərbaycan Respublikası Prezidentinin andının mətninə aid deyil?

- a) Azərbaycan Respublikasının Konstitusiyasına əməl etmək
- b) dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq
- c) xalqa ləyaqətlə xidmət etmək
- d) başqa dövlətlərlə sülh şəraitində yaşamaq

Sual 225. Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına nə vaxt başlamış sayılır?

- a) and içdiyi gündən
- b) and içdiyi andan

c) Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini rəsmən elan etdiyi gündən

d) Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini rəsmən elan etdiyi gündən

Sual 226. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri kim tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər?

a) Azərbaycan Respublikasının Prezidenti

b) ümumxalq səsverməsi(referendum) vasitəsilə

c) Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən

d) Konstitusiya Məhkəməsi tərəfindən

Sual 227. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçilmək üçün tələb kimi müəyyən olunmayıb?

a) seçkilərdə iştirak etmək hüququna malik olan

b) ali təhsilli

c) başqa dövlətlər qarşısında öhdəliyi olmayan

d) ağır cinayətlərə görə məhkum olunmayan

Sual 228. Azərbaycan Respublikası Prezidenti hansı halda vaxtından əvvəl vəzifədən getmiş sayılır?

a) istefa verdikdə

b) səhhətinə görə öz səlahiyyətlərinin icra etmək qabiliyyətini tamamilə itirdikdə

c) Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda

d) hamısı

Sual 229. Aşağıdakılardan hansı doğrudur?

a) Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə təqdim olunur.

b) Azərbaycan Respublikasının Ali Məhkəməsi istefa ərizəsini Azərbaycan Respublikası Prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə Azərbaycan Respublikası Prezidentinin istefasının qəbul olunması haqqında qərar qəbul edir.

c) Azərbaycan Respublikası Prezidentinin istefasının qəbul olunması haqqında qərar qəbul edildiyi andan Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır.

d) hamısı

Sual 230. Aşağıdakılardan hansı doğrudur?

- a) Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verildikdə Azərbaycan Respublikasının Milli Məclisi bu faktın aydınlaşdırılması üçün Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsinə müraciət edir.
- b) Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsi bu barədə qərarı hakimlərin 6 səs çoxluğu ilə qəbul edir.
- c) Əgər Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsi bu faktı təsdiq etməzsə, məsələ bununla bitmiş sayılır.
- d) hamısı

Sual 231. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə hansı müddətdə növbədənənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir?

- a) 60 gün müddətində
- b) 3 ay müddətində
- c) 60 iş günü müddətində
- d) 2 ay müddətində

Sual 232. Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini həmin şəxslər istefa verdiyinə və ya səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi hallarda hansı ardıcılıqla icra edirlər?

- a) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının vitse-prezidenti olaraq Birinci vitse-prezident statusu almış şəxs, Azərbaycan Respublikası Milli Məclisinin sədri, başqa vəzifəli şəxs
- b) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının vitse-prezidenti olaraq Birinci vitse-prezident statusu almış şəxs, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının Baş naziri, başqa vəzifəli şəxs
- c) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının vitse-prezidenti olaraq Birinci vitse-prezident statusu almış şəxs, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri, başqa vəzifəli şəxs
- d) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının vitse-prezidenti olaraq Birinci vitse-prezident statusu almış şəxs, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini

Sual 233. İstefa verdiyinə və ya səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi hallarda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisi-

nin sədrinin icra etməsi mümkün olmadıqda, hansı subyekt tərəfindən Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edilir?

- a) Azərbaycan Respublikasının Milli Məclisi
- b) Azərbaycan Respublikasının Baş naziri
- c) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
- d) Azərbaycan Respublikasının Prezidenti

Sual 234. Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqəti nə ilə qorunur? (Tam və dəqiq cavabı seçin)

- a) Konstitusiya qanunu ilə
- b) qanunla
- c) qərarla
- d) Konstitusiya ilə

Sual 235. Aşağıdakılardan hansı doğru deyil?

- a) Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.
- b) Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tətbiqləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
- c) Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
- d) Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə tərəfindən xitam verilə bilər.

Sual 236. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması ilə bağlı hansı fikir yalnışdır?

- a) Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.
- b) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər.
- c) Bu qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır.

d) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına iki həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.

Sual 237. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq hansı müddətdə qəbul olunmalıdır? (Tam və dəqiq cavabı seçin)

a) 2 ay ərzində

b) 1 ay ərzində

c) 3 ay ərzində

d) 60 gün ərzində

Sual 238. Aşağıdakılardan hansı doğru deyil?

a) Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse-prezidenti və onların ailələri dövlət hesabına təmin edilir.

a) Azərbaycan Respublikasının Prezidenti və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.

c) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.

d) Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları qanun ilə müəyyən edilir.

Sual 239. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid deyil?

a) Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri təyin edir.

b) dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir.

c) Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir.

d) dövlət sosial proqramlarını təsdiq edir.

Sual 240. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aiddir? (Tam və düzgün cavabı seçin)

a) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin və vəzifədən azad edir.

b) Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir.

c) Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir.

d) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir.

Sual 241. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid deyil?

a) Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır.

b) Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir;

c) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir.

d) Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin və vəzifədən azad edir.

Sual 242. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aiddir?

a) Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edir.

b) Azərbaycan Respublikasının hərbi doktrinasını təsdiq edir.

c) Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir;

d) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir.

Sual 243. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid deyil?

a) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir.

b) Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır.

c) Xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir.

d) Hökumətlərarası və dövlətlərarası beynəlxalq müqavilələri bağlayır, hökumətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan dövlətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır.

Sual 244. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid deyil?

a) Referendum təyin edir.

- b) Qanunları imzalayır və dərc edir.
- c) Vətəndaşlıq məsələlərini həll edir.
- d) referendum təyin edilməsi

Sual 245. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid deyil?

- a) Siyasi sığınacaq verilməsi məsələlərini həll edir.
- b) amnistiya
- c) Əfv edir.
- d) Dövlət təltifləri ilə təltif edir.

Sual 246. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri ilə bağlı yalnışdır?

- a) Ali hərbi və ali xüsusi rütbələr verir.
- b) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir.
- c) Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətdə çağırılması və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir.
- d) Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır.

Sual 247. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aiddir?

- a) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edir.
- b) Azərbaycan Respublikası Milli Məclisinin razılığı fəvqəladə və hərbi vəziyyət elan edir.
- c) Müharibə elan edir və sülh bağlayır.
- d) Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.

Sual 248. Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq hansı müddətdə imzalayır?

- a) 14 gün ərzində
- b) 56 gün ərzində
- c) 1 ay ərzində
- d) 2 ay ərzində

Sual 249. Aşağıdakılardan hansı doğru deyil?

- a) Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğrursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər.
- b) Konstitusiyaya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmazsa belə qüvvəyə minir.
- c) Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.
- d) Azərbaycan Respublikasının Milli Məclisi 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.

Sual 250. Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu hansı şəxslərə verə bilər?

- a) vitse-prezidentə
- b) Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə
- c) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə
- d) hamısı

Sual 251. Azərbaycan Respublikasının Prezidenti hərbi vəziyyət elan edilməsi ilə bağlı hansı hüquqi akt qəbul edir və hansı müddətdə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir?

- a) Sərəncam, 24 saat
- b) Fərman, 2 gün
- c) Fərman, 24 saat
- d) Sərəncam, 2 gün

Sual 252. Konstitusiyaya əsasən aşağıdakılardan hansı hərbi vəziyyət sayılır?

- a) Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə
- b) Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda
- c) xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə
- d) Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda

Sual 253. Konstitusiyaya əsasən aşağıdakılardan hansı hərbi vəziyyət sayılır?

- a) Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda və blokada üçün real təhlükə olduqda
- b) Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına yönəldilən hərəkətlər edildikdə
- c) dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə
- d) zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda

Sual 254. Azərbaycan Respublikasının Prezidenti fəvqəladə vəziyyət elan edilməsi ilə bağlı hansı hüquqi akt qəbul edir və bu aktı hansı müddətdə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir?

- a) Sərəncam, 24 saat
- b) Fərman, 2 gün
- c) Fərman, 24 saat
- d) Sərəncam, 2 gün

Sual 255. Aşağıdakılardan hansı fəvqəladə vəziyyət sayılmır?

- a) təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə
- b) Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda və blokada üçün real təhlükə olduqda
- c) zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda
- d) vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə

Sual 256. Azərbaycan Respublikasının Prezidenti hansı aktları qəbul edir?

- a) Ümumi qaydalar müəyyən etdikdə qərarlar, başqa məsələlər barəsində isə sərəncamlar
- b) Ümumi qaydalar müəyyən etdikdə sərəncamlar, başqa məsələlər barəsində isə fərmanlar
- s) Ümumi qaydalar müəyyən etdikdə fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar
- d) Ümumi qaydalar müəyyən etdikdə qanunlar, başqa məsələlər barəsində isə sərəncamlar

Sual 257. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar hansı vaxtdan qüvvəyə minir?

- c) qəbul edildiyi gündən
- b) dərc edildiyi gündən
- c) imzalandığı andan
- d) dərc edildiyi andan

Sual 258. Aşağıdakılardan hansı doğru deyil?

- a) Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır.
- b) Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin ali icra orqanıdır.
- c) Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.
- d) Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir.

Sual 259. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə kimlər daxildir?

- a) Azərbaycan Respublikasının Baş naziri
- b) Baş nazirin müavinləri, nazirlər
- c) başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
- d) hamısı

Sual 260. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə nə vaxt istefa verir?

- a) yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı andan
- b) yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün
- c) Azərbaycan Respublikasının Prezidenti and içdiyi gündən 3 gün sonra
- d) yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gündən 14 gün ərzində

Sual 261. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına kim sədrlik edir?

- a) Azərbaycan Respublikasının Prezidenti
- b) Azərbaycan Respublikasının Baş naziri
- c) Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini
- d) Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Sual 262. Azərbaycan Respublikasının Baş naziri vəzifəyə hansı qaydada təyin edilir?

a) Azərbaycan Respublikası Milli Məclisinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.

b) Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

c) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.

d) Azərbaycan Respublikasının Prezidenti özü təyin edir.

Sual 263. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə nə vaxt təqdim edir?

a) Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən iki həftə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən bir ay müddətindən gec olmayaraq

b) Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən iki ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq

c) Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq

d) Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq

Sual 264. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədlərin təqdim edildiyi gündən hansı müddətdə qəbul edir?

a) bir həftədən gec olmayaraq

b) iki həftədən gec olmayaraq

c) 1 aydan gec olmayaraq

d) 2 aydan gec olmayaraq

Sual 265. Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına neçə dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər?

a) üç dəfə

b) iki dəfə

c) dörd dəfə

d) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilməz.

Sual 266. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid deyil?

- a) Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
- b) Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir.
- c) Maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir.
- d) Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir

Sual 267. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid deyil?

- a) Dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir.
- b) Dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir.
- c) Azərbaycan Respublikası Baş nazirinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
- d) Nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir.

Sual 268. Azərbaycan Respublikasının Nazirlər Kabineti hansı aktları qəbul edir?

- a) Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti sərəncamlar, başqa məsələlər üzrə qərarlar
- b) Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar
- c) Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti fərmanlar, başqa məsələlər üzrə sərəncamlar
- d) Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə fərmanlar

Sual 269. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar nə vaxtdan qüvvəyə minir?

- a) dərc edildiyi gündən
- b) imzalandığı gündən
- c) qəbul edildiyi tarixdən
- d) hamısı

Sual 270. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələb kimi müəyyən olunub?

- a) seçkilərdə iştirak etmək hüququna malik olan
- b) ali təhsilli
- c) başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı
- d) hamısı

Sual 271. Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə bağlı hansı fikir doğrudur?

- a) Heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər.
- b) Elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.
- c) Vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvəcib ala bilməzlər.
- d) hamısı

Sual 272. Aşağıdakılardan hansı doğru deyil?

- a) Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Baş nazirinin şəxsiyyəti toxunulmazdır.
- b) Azərbaycan Respublikasının Baş naziri, cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
- c) Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
- d) Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən xitam verilə bilər.

Sual 273. Aşağıdakılardan hansı doğru deyil?

- a) Yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
- b) Yerli icra hakimiyyətləri Azərbaycan Respublikasının Prezidentinin yuxarı icra orqanıdır.
- c) İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
- d) Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.

Sual 274. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini kim müəyyən edir?

- a) Milli Məclis

- b) Prezident
- c) Baş nazir
- d) Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

VII fəsil

Məhkəmə hakimiyyəti

Sual 275. Aşağıdakılardan hansı doğru deyil?

- a) Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.
- b) Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.
- c) Məhkəmə hakimiyyəti Konstitusiyaya, inzibati və cinayət məhkəmə icraatı vasitəsi ilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir.
- d) Cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.

Sual 276. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası hansı aktla müəyyən olunur?

- a) qanunla
- b) Konstitusiyaya ilə
- c) Konstitusiyaya qanunu ilə
- d) qərarla

Sual 277. Hansı məhkəmələrin yaradılması qadağandır?

- a) fəvqəladə
- b) hərbi

c) inzibati-iqtisad

d) hamısı

Sual 278. Məhkəmə icraatı nəyin müəyyən edilməsini təmin etməlidir?

a) azadlığın

b) həqiqətin

c) təqsirsizliyin

d) ədalətin

Sual 279. "Hakimliyə namizədlərə aid tələblər" kimi müəyyən olunub?

a) Seçkilərdə iştirak etmək hüququna malik olan

b) ali hüquq təhsilli

c) hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları

d) hamısı

Sual 280. "Hakimliyə namizədlərə aid tələblər" maddəsi ilə bağlı hansı müddəə doğru deyil?

a) Hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər.

b) Elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.

c) Siyasi partiyalara üzv ola bilərlər.

d) Vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvəcib ala bilməzlər.

Sual 281. Aşağıdakılardan hansı doğru deyil?(Tam və doğru cavabı müəyyən edin)

a) Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.

b) Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

c) Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolay yolla məhkəmə icraatına məhdudiyət qoyulması, qanunla zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir.

d) Ədalət mühakiməsi vətəndaşların hüquq və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.

Sual 282. Aşağıdakılardan hansı doğru deyil?

- a) Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır.
- b) İşə qapalı iclasda baxılmasına yalnız o halda icazə verilir ki, məhkəmə açıq icraatın dövlət, peşə və kommertiya sirtinin açılmasına səbəb olacağını güman edir, ya da vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətini mövcudluğunu müəyyən edir.
- c) Heç bir halda cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir.
- d) Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

Sual 283. Məhkəmə icraatı hansı prinsip əsasında həyata keçirilir?

- a) həqiqətin müəyyən edilməsi
- b) təqsirsizlik
- c) çəkişmə
- d) opponert

Sual 284. Ədalət mühakiməsi nəyə əsaslanır? (Tam və doğru cavabı müəyyən edin)

- a) təqsirlilik prezumpsiyasına
- b) təqsirsizlik prezumpsiyasına
- c) sənəd və sübutlara
- d) hər biri

Sual 285. Aşağıdakılardan hansı doğru deyil?

- a) Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.
- b) İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq hüququ təmin edilir.
- c) İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək hüququ təmin edilir.
- d) İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin məhkəmədə azərbaycan dilində çıxış etmək hüququ təmin edilir.

Sual 286. "Hakimlərin toxunulmazlığı" maddəsi ilə bağlı hansı fikir yalnızdır?

- a) Hakimler toxunulmazdırlar.

b) Hakim cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər.

c) Hakimlərin səlahiyyətlərinə yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər.

d) heçbiri

Sual 287. Hakimlər cinayət törətdikdə onların vəzifədən kənarlaşdırılması təşəbbüsünü kim irəli sürə bilər?

a) Prezident

b) Milli Məclis

c) Ali Məhkəmə

d) Konstitusiyə Məhkəməsi

Sual 288. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti hansı dövlət orqanının rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər?

a) Ali Məhkəmə

b) Konstitusiyə Məhkəməsi

c) Azərbaycan Respublikası Prokurorluğu

d) hamısı

Sual 289. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə müvafiq rəyi Ali Məhkəmə Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra hansı müddətdə təqdim etməlidir?

a) 30 gün

b) 20 gün

c) 2 ay

d) 1 ay

Sual 290. Azərbaycan Respublikasının Konstitusiyə Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində neçə səs çoxluğu ilə qəbul edilir?

a) 83

b) 95

c) 63

d) 100

Sual 291. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərindən başqa digər hakimlərin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində neçə səs çoxluğu ilə qəbul edilir?

a) 83

b) 95

c) 63

d) 45

Sual 292. Aşağıdakılardan hansı doğru deyil?

a) Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır.

b) Məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir.

c) Məhkəmə qərarı təqsirsizlik prezumpsiyasına əsaslanmalıdır.

d) Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Sual 293. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi neçə hakimdən ibarətdir?

a) 9

b) 12

c) 6

d) 15

Sual 294. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini kim təyin edir? (Tam və doğru cavabı müəyyən edin)

a) Azərbaycan Respublikası Milli Məclisinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti

b) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi

c) Azərbaycan Respublikası Prezidenti

d) Azərbaycan Respublikasının Milli Məclisi

Sual 295. Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsinə hüquqi aktların uyğunluğu ilə bağlı hansı subyekt sorğu verə bilməz?

- a) Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- b) Azərbaycan Respublikası Prezidenti
- c) Azərbaycan Respublikası Milli Məclisi
- d) Azərbaycan Respublikası Nazirlər Kabineti

Sual 296. Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsinə hüquqi aktların uyğunluğu ilə bağlı hansı subyekt sorğu verə bilməz?

- a) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
- b) Azərbaycan Respublikası Prokurorluğu
- c) Naxçıvan Muxtar Respublikası Ali Məclisi
- d) Azərbaycan Respublikası Ali Məhkəməsi

Sual 297. Aşağıdakılardan hansı Konstitusiyaya uyğun olmalıdır?

- a) Azərbaycan Respublikası qanunları
- b) Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları
- c) Azərbaycan Respublikası Milli Məclisinin qərarları
- d) hamısı

Sual 298. Aşağıdakılardan hansı Konstitusiyaya uyğun olmalıdır?

- a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
- b) Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları
- c) mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları
- d) hamısı

Sual 299. Aşağıdakılardan hansının qanunlara uyğun olması müəyyən olunmayıb?

- a) Prezidentin sərəncamları
- b) Prezidentin fərmanları
- c) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları

d) mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları

Sual 300. Aşağıdakılardan hansının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğun olması müəyyən olunmayıb?

a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları

b) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları

c) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin normativ hüquqi aktları

d) Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktları

Sual 301. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qanunda nəzərdə tutulmuş hallarda hansı aktlara uyğun olmalıdır?

a) Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına

b) Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına

c) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına

d) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarına

Sual 302. Bələdiyyə aktlarının hansı aktlara uyğunluğu müəyyən olunmayıb?

a) Azərbaycan Respublikası Konstitusiyasına

b) Azərbaycan Respublikası qanunlarına

c) Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına

d) Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarına

Sual 303. Bələdiyyə aktları Naxçıvan Muxtar Respublikasında həm də hansı aktlara uyğun olmalıdır?

a) Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına

b) Naxçıvan Muxtar Respublikasının qanunlarına

c) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına

d) hamısı

Sual 304. Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələri hansı aktlara uyğun olmalıdır? (Tam və doğru cavabı müəyyən edin)

- a) Azərbaycan Respublikası Konstitusiyasına
- b) Azərbaycan Respublikası Konstitusiya qanunlarına
- c) Azərbaycan Respublikası qanunlarına
- d) hamısı

Sual 305. Azərbaycan Respublikası hökumətlərarası müqavilələri hansı aktlara uyğun olmalıdır? (Tam və doğru cavabı müəyyən edin)

- a) Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu
- b) yalnız Azərbaycan Respublikası Konstitusiyasına
- c) yalnız Azərbaycan Respublikası qanunlarına
- d) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına

Sual 306. Naxçıvan Muxtar Respublikası Konstitusiyası, qanunları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarları və Nazirlər Kabinetinin qərarları hansı aktlara uyğun olmalıdır?

- a) Azərbaycan Respublikası qanunları
- b) Azərbaycan Respublikası Konstitusiyası
- c) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
- d) hamısı

Sual 307. Naxçıvan Muxtar Respublikasının qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hansı aktlara uyğun olmalıdır?

- a) Azərbaycan Respublikası qanunlarına
- b) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
- c) Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarına
- d) hamısı

Sual 308. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hansı aktlara uyğun olmalıdır?

- a) Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına
- b) Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına
- c) Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarına

d) hamısı

Sual 309. Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri hansı subyekt həll edir?

a) Azərbaycan Respublikası Prezidenti

b) Azərbaycan Respublikası Milli Məclisi

c) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

d) Azərbaycan Respublikasının Ali Məhkəməsi

Sual 310. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hansı subyektlərin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir?

a) Azərbaycan Respublikası Prezidentinin

b) Azərbaycan Respublikası Milli Məclisinin

c) Azərbaycan Respublikası Nazirlər Kabinetinin

d) hamısı

Sual 311. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hansı subyektlərin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh etmir?

a) Azərbaycan Respublikası Ali Məhkəməsinin

b) Azərbaycan Respublikası Prokurorluğunun

c) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin

d) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin

Sual 312. Hər kəs onun hüquq və azadlıqlarını pozan hansı subyektlərin aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər?

a) qanunvericilik və icra hakimiyyəti orqanları

b) bələdiyyə

c) məhkəmə

d) hamısı

Sual 313. Aşağıdakılardan hansı doğru deyil?

- a) Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
- b) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
- c) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qanunlar qəbul edir.
- d) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir.

Sual 314. Aşağıdakılardan hansı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşə bilməz?

- a) qanunlar və digər aktlar
- b) qanunlar və digər aktların ayrı-ayrı müddəaları
- c) Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri
- d) Konstitusiya

Sual 315. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən aşağıdakılardan hansı qüvvəyə minmir?

- a) Azərbaycan Respublikasının Konstitusiyası
- b) Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri
- c) Azərbaycan Respublikasının beynəlxalq müqavilələri
- d) heç biri

Sual 316. Aşağıdakılardan hansı doğrudur? (Tam və dolğun cavabı seçin)

- a) Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır.
- b) Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən inzibati, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır.

c) Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır.

d) Azərbaycan Respublikasının Ali Məhkəməsi ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır.

Sual 317. Azərbaycan Respublikasının Ali Məhkəməsi hansı qaydada ədalət mühakiməsini həyata keçirir?

a) yuxarı icra

b) kassasiya

c) ali icra

d) hamısı

Sual 318. Azərbaycan Respublikasının Ali Məhkəməsi məhkəmələrin praktikasına aid məsələlər üzrə nə verir?

a) təlimatlar

b) tövsiyyələr

c) izahatlar

d) açıqlamalar

Sual 319. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini hansı qaydada vəzifəyə təyin edilir?

a) Azərbaycan Respublikası Prezidenti tərəfindən

b) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən

c) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən

d) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsi tərəfindən

Sual 320. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidirmi?

a) Dərc edilməlidir.

b) Dərc edilməməlidir.

c) Qanunla müəyyən olunmuş hallarda dərc edilməlidir.

d) Konstitusiyada bununla bağlı müddəa yoxdur.

Sual 321. Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə hansı formada olan məhkəmələridir?

- a) yuxarı instansiya
- b) ali instansiya
- c) aşağı instansiya
- d) heç biri

Sual 322. Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinin hakimlərini hansı qaydada təyin edirlər?

- a) Azərbaycan Respublikası Prezidenti tərəfindən
- b) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
- c) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən
- d) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən

Sual 323. Aşağıdakılardan hansı doğru deyil?

- a) Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir.
- b) Qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır.
- c) Məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır.
- d) Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə qərarlarından protest verə bilməz.

Sual 324. Azərbaycan Respublikasının Baş prokurorunu hansı qaydada vəzifəyə təyin və vəzifədən azad edilir? (tam və dolğun cavabı seçin)

- a) Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən
- b) Azərbaycan Respublikasının Prezidenti tərəfindən
- c) Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
- d) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən

Sual 325. Aşağıdakılardan hansını Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir?

- a) Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini
- b) Respublika ixtisaslaşdırılmış prokurorluqlarına rəhbərlik edən prokurorları
- c) Naxçıvan Muxtar Respublikasının prokurorunu
- d) hamısı

Sual 326. Ərazi və ixtisaslaşdırılmış prokurorlar hansı qaydada vəzifəyə təyin və vəzifədən azad edilir?

- a) Azərbaycan Respublikasının Prezidenti tərəfindən
- b) Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən
- c) Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən
- d) Azərbaycan Respublikasının Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən

VIII fəsil

Naxçıvan Muxtar Respublikası

Sual 327. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar

- a) dövlətdir.
- b) vilayətdir.
- c) respublikadır.
- d) hökumətdir.

Sual 328. Naxçıvan Muxtar Respublikasının statusu nə ilə müəyyən edilir?

- a) qanunla
- b) Konstitusiyaya
- c) Konstitusiyaya qanunu ilə
- d) Referendum aktı ilə

Sual 329. Aşağıdakılardan hansı Naxçıvan Muxtar Respublikasının ərazisində məcburi qüvvəyə malik deyil?

- a) Azərbaycan Respublikası Konstitusiyası və qanunları
- b) Qanunlar, Azərbaycan Respublikası Prezidentinin fərmanları
- s) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
- d) Azərbaycan Respublikası Prezidentinin sərəncamları

Sual 330. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları müvafiq olaraq hansı aktlara uyğun olmalıdır?(Ardıcılıq nəzərə alınmalıdır)

- a) Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
- b) Azərbaycan Respublikasının qanunlarına və Konstitusiyasına
- c) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarına və Prezidentin sərəncamlarına
- d) Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına

Sual 331. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar hansı aktlara zidd ola bilər?

- a) Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına
- b) Azərbaycan Respublikası Prezidentinin fərmanlarına
- c) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına
- d) mərkəzi icra hakimiyyəti orqanının aktlarına

Sual 332. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası necə qəbul olunur?

- a) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir.
- b) Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və qanun ilə təsdiq edilir.
- c) Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir.
- d) Azərbaycan Respublikasının Milli Məclisinə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir.

Sual 333. "Naxçıvan Muxtar Respublikasında hakimiyyətlərin bölünməsi" maddəsi ilə bağlı hansı müddəə yalnızdır?

- a) Naxçıvan Muxtar Respublikasının icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri həyata keçirir.

b) Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir.

c) Naxçıvan Muxtar Respublikasının icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir.

d) Naxçıvan Muxtar Respublikasının məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir.

Sual 334. Aşağıdakılardan hansı doğru deyil?

a) Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildirlər.

b) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildirlər.

c) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildirlər

d) Naxçıvan Muxtar Respublikasının məhkəmələri isə Azərbaycan Respublikası Konstitusiyası və qanunlar ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildirlər.

Sual 335. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi kimdir?

a) Naxçıvan Muxtar Respublikasının Baş naziri

b) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri

c) Naxçıvan Muxtar Respublikasının Prezidenti

d) Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədri

Sual 336. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi neçə üzvdən ibarətdir?

a) 125

b) 83

c) 45

d) 36

Sual 337. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti neçə ildir?

a) 5 il

b) 7 il

c) 4 il

d) 6 il

Sual 338. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri necə təyin olunur?

a) Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən

b) Azərbaycan Respublikasının Prezidenti tərəfindən

c) Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən

d) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən

Sual 339. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılardan hansına dair ümumi qaydalar müəyyən etmir?

a) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili

b) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər

c) vergilər

d) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;

Sual 340. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılardan hansına dair ümumi qaydalar müəyyən etmir?

a) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri

b) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi

c) sosial təminat

d) ətraf mühitin qorunması

Sual 341. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılardan hansına dair ümumi qaydalar müəyyən etmir?

a) turizm

b) səhiyyə, elm

c) mədəniyyət

d) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad

Sual 342. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi müəyyən etdiyi ümumi qaydalara dair hansı aktları qəbul edir?

- a) qanun
- b) qanun və qərar
- c) Konstitusiya qanunu
- d) qərar

Sual 343. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlərə aid deyil?

- a) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili
- b) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər
- c) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi
- d) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi

Sual 344. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlərə aid deyil?

- a) Naxçıvan Muxtar Respublikası Baş Nazirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi
- b) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərkibinin təsdiqi
- c) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad
- d) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri

Sual 345. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlərə dair hansı hüquqi aktlar qəbul edilir?

- a) qanun
- b) qərar
- c) qanun və qərar
- d) Konstitusiya qanunu

Sual 346. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini hansı qaydada təsdiq olunur?

- a) Naxçıvan Muxtar Respublikası Baş naziri təsdiq edir.
- b) Azərbaycan Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.
- c) Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri təsdiq edir.

d) Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.

Sual 347. Naxçıvan Muxtar Respublikasının Baş naziri hansı qaydada təyin edilir?

a) Azərbaycan Respublikası Prezidenti tərəfindən

b) Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən

c) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən

d) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri tərəfindən

Sual 348. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti hansı məsələləri həll etmir?

a) Muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir.

b) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiq edir.

c) Muxtar respublikanın büdcəsini icra edir.

d) Muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir.

Sual 349. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti hansı məsələləri həll etmir?

a) Muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir.

b) Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

c) Muxtar respublikanın büdcəsini icra edir.

d) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiq edir.

Sual 350. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti hansı hüquqi aktları qəbul edir? (tam və dolğun cavabı müəyyən edin)

a) qərar və sərəncamlar

b) fərman və sərəncamlar

c) yalnız qərarlar

d) yalnız sərəncamlar

Sual 351. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçıları hansı qaydada vəzifəyə təyin edilir?

- a) Azərbaycan Respublikasının Prezidenti tərəfindən
- b) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri tərəfindən
- c) Azərbaycan Respublikasının Prezidentinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri tərəfindən
- d) Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən

Dördüncü BÖLMƏ

Yerli özünüidarəetmə

IX fəsil

Bələdiyyələr

Sual 352. Bələdiyyələr nə əsasında yaradılır?

- a) seçkilər
- b) qanun
- c) qərar
- d) referendum

Sual 353. Bələdiyyələrin statusunun əsasları nə ilə müəyyən edilir?

- a) qanun
- b) Konstitusiya
- c) Konstitusiya qanunu
- d) qərar

Sual 354. Bələdiyyələrə seçkilərin qaydaları nə ilə müəyyən edilir?

- a) qanun
- b) Konstitusiya

c) Konstitusiyaya qanunu

d) qərar

Sual 355. Bələdiyyələrin iclaslarında aşağıdakı hansı məsələnin həll edilməsi müəyyən olunmayıb?

a) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi

b) bələdiyyənin rəqlamentinin təsdiq edilməsi

c) bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi

d) bütün vergilərin və ödənişlərin müəyyən edilməsi

Sual 356. Bələdiyyələrin iclaslarında aşağıdakı hansı məsələnin həll edilməsi müəyyən olunmayıb?

a) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi

b) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam

c) dövlət sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi

d) yerli iqtisadi inkişaf və ekoloji proqramlarının qəbul və icra edilməsi

Sual 357. Aşağıdakılardan hansı doğru deyil?

a) Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər.

b) Əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır.

c) Əlavə səlahiyyətlərin həyata keçirilməsinə məhkəmə hakimiyyəti nəzarət edir.

d) Əlavə səlahiyyətlərin həyata keçirilməsinə qanunvericilik hakimiyyəti nəzarət edir.

Sual 358. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair hansı aktlar qəbul edilir?

a) qanun

b) qərar

c) qərardad

d) sərəncam

Sual 359. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar hansı səs çoxluğu ilə qəbul edilir?

a) bələdiyyə üzvlərinin dördü üç

- b) bələdiyyə üzvlərinin sadə
- c) bələdiyyə üzvlərinin üçdə iki
- d) bələdiyyə üzvlərinin üçdə bir

Sual 360. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası hansı hüquqi akt ilə müəyyən edilir?

- a) Konstitusiya ilə
- b) qanunla
- c) qərarla
- d) Konstitusiya qanunu ilə

Sual 361. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin nəyinə xələl gətirə bilməz? (dəqiq cavabı müəyyən edin)

- a) müstəqilliyinə
- b) suverenliyinə
- c) ərazi bütövlüyünə
- d) vahidliyinə

Sual 362. Aşağıdakılardan hansı doğru deyil?

- a) Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.
- b) Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim edirlər.
- c) Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə təminat verilir.
- d) Bələdiyyələrin dövlət orqanlarının qərarları nəticəsində yaranan əlavə xərclərinin ödənilməsinə təminat verilir.

Sual 363. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyanı görə və onların təminatının pozulmasına görə hansı məsuliyyət daşıyırlar?

- a) inzibati
- b) mülki
- c) cinayət

d) intizam

Sual 364. Bələdiyyələrin hansı subyektlərin qərarları nəticəsində yaranan əlavə xərclərinin ödənilməsinə təminat verilir? (tam və dolğun cavabı müəyyən edin)

a) dövlət orqanlarının

b) öz fəaliyyətlərinin

c) məhkəmələrin

d) özəl hüquqi şəxslərin

Beşinci BÖLMƏ

Hüquq və qanun

X fəsil

Qanunvericilik sistemi

Sual 365. Aşağıdakılardan hansı doğru deyil?

a) Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.

b) Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

c) Azərbaycan Respublikası Konstitusiyası ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

d) Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.

Sual 366. Aşağıdakılardan hansı qanunvericilik sisteminə daxil olan normativ hüquqi akt deyil?

a) Konstitusiya

b) sərəncamlar

c) referendumla qəbul edilmiş aktlar

d) fərmanlar

Sual 367. Aşağıdakılardan hansı qanunvericilik sisteminə daxil olan normativ hüquqi akt deyil?

- a) qanunlar
- b) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
- c) Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları
- d) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

Sual 368. Aşağıdakılardan hansı doğru deyil?

- a) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.
- b) Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ hüquqi aktlar qəbul edə bilərlər.
- c) Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir.
- d) Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır.

Sual 369. Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası hansı subyektlər üçün məcburidir?

- a) vətəndaşlar
- b) qanunvericilik, icra və məhkəmə hakimiyyəti
- c) hüquqi şəxslər, bələdiyyələr
- d) hamısı

Sual 370. Qanunlar hansı hüquqi aktlara zidd olmamalıdır? (tam və dolğun cavabı seçin)

- a) fərmanlara
- b) Konstitusiyaya
- c) Konstitusiya qanunlarına
- d) sərəncamlara

Sual 371. Hansı qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir?

- a) yalnız imzalanmış
- b) yalnız dərc edilmiş

c) yalnız qəbul olunmuş

d) hamısı

Sual 372. Azərbaycan Respublikası Prezidentinin fərmanları hansı hüquqi aktlara zidd olmamalıdır? (tam və dolğun cavabı seçin)

a) Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına

b) yalnız Azərbaycan Respublikasının Konstitusiyasına

c) yalnız Azərbaycan Respublikasının qanunlarına

d) referendumla qəbul edilən aktlara

Sual 373. Yalnız dərc edilmiş fərmanların tətbiqinin və icrasının kimlər üçün məcburiliyi müəyyən olunmayıb?

a) bütün vətəndaşlar

b) icra hakimiyyəti orqanları

c) hüquqi şəxslər

d) məhkəmə hakimiyyəti orqanları

Sual 374. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları hansı hüquqi aktlara zidd ola bilər?

a) Azərbaycan Respublikasının Konstitusiyasına

b) Mərkəzi icra hakimiyyəti orqanlarının aktlarına

c) qanunlarına

d) Azərbaycan Respublikası Prezidentinin fərmanlarına

Sual 375. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası kimlər üçün məcburi deyil?

a) vətəndaşlar

b) mərkəzi və yerli icra hakimiyyəti orqanları

c) qanunvericilik hakimiyyəti orqanları

d) hüquqi şəxslər

Sual 376. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları hansı aktlara zidd olmamalıdır?

a) Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına

- b) Azərbaycan Respublikası Prezidentinin fərmanlarına
- c) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına
- d) hamısı

Sual 377. Aşağıdakılardan hansı doğru deyil?

- a) Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriye şamil edilmir.
- b) Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktlardan başqa digər normativ hüquqi aktların qüvvəsi geriye şamil edilmir.
- c) Normativ hüquqi aktlar dərc edilməlidir.
- d) Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz.

Sual 378. Normativ hüquqi aktların dərc edilməsi qaydası hansı hüquqi akt ilə müəyyən edilir? (dəqiq cavabı müəyyən edin)

- a) qanunu ilə
- b) Konstitusiya ilə
- c) Konstitusiyaya qanunu ilə
- d) fərmanla

Sual 379. Aşağıdakılardan hansı doğru deyil?

- a) Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafeələrə bərabər münasibətə) əsaslanmalıdır.
- b) Bələdiyyələrin qəbul etdikləri aktlar Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
- c) Bələdiyyələrin qəbul etdikləri aktlar Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
- d) Bələdiyyələrin qəbul etdiyi aktın icrası bütün vətəndaşlar və hüquqi şəxslər üçün məcburidir.

Sual 380. "Beynəlxalq aktların hüquqi qüvvəsi" maddəsinə ilə bağlı tam və doğru cavabı müəyyən edin?

a) Azərbaycan Respublikasının qanunvericilik sistemində daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

b) Azərbaycan Respublikasının qanunvericilik sistemində daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı hökumətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

c) Azərbaycan Respublikasının qanunvericilik sistemində daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxmıdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

d) Azərbaycan Respublikasının qanunvericilik sistemində daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

XI fəsil

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər

Sual 381. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər qəbul edilə bilərmi?

- a) Qəbul edilə bilməz.
- b) Yalnız qanunla qəbul edilə bilər.
- c) Yalnız referendumla qəbul edilə bilər.
- d) Yalnız Prezidentin fərmanı ilə qəbul edilə bilər.

Sual 382. Hansı subyektlər Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri təklif edə bilər?(tam və dolğun cavabı müəyyən edin)

- a) yalnız Azərbaycan Respublikasının Milli Məclisi
- b) yalnız Azərbaycan Respublikasının Prezidenti
- c) Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti
- d) Azərbaycan Respublikasının Milli Məclisi; Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Sual 383. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən hansı subyektin rəyi alınır?

- a) Ali Məhkəmə
- b) Konstitusiya Məhkəməsi
- c) Konstitusiya Məhkəməsi və Ali Məhkəmə
- d) rəy alınması müəyyən olunmayıb.

Sual 384. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hansı məsələlərə dair qərar qəbul edə bilər?

- a) Konstitusiyanın və qanunların şərh edilməsi ilə bağlı
- b) Referendumla qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair
- c) Normativ hüquqi aktların uyğunluğu ilə bağlı
- d) Azərbaycan Respublikası Prezidenti ağır cinayət törətdikdə vəzifədən kənarlaşdırılması ilə bağlı

Sual 385. Hansı maddə ilə bağlı dəyişikliklər və ya onların ləğv edilməsi haqqında təkliflər referendumla çıxarıla bilər?

- a) Hakimiyyətin mənbəyi
- b) Xalqı təmsil etmək hüququ
- c) Xalqın suverenliyi
- d) Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi

Sual 386. Hansı maddə ilə bağlı dəyişikliklər və ya onların ləğv edilməsi haqqında təkliflər referendumla çıxarıla bilər?

- a) Azərbaycan dövləti
- b) Azərbaycan dövlətinin başçısı

c) Silahlı Qüvvələr

d) Dövlət dili

Sual 387. Bu Konstitusiyanın neçənci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında təkliflər referendumla çıxarıla bilməz?

a) 1-ci, 5-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci

b) 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 20-ci

c) 1-ci, 2-ci, 6-cı, 7-ci, 11-ci və 20-ci

d) 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci

Sual 388. Bu Konstitusiyanın neçənci fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referendumla çıxarıla bilməz?

a) III fəslə

b) II fəslə

c) I fəslə

d) IV fəslə

XII fəsil

Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr

Sual 389. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində neçə səs çoxluğu ilə və hansı şəkildə qəbul edilir?

a) 95 səs çoxluğu qanun şəkildə

b) 95 səs çoxluğu Konstitusiya qanunu şəkildə

c) 83 səs çoxluğu Konstitusiya qanunu şəkildə

d) 110 səs çoxluğu qanun şəkildə

Sual 390. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində neçə dəfə səsə qoyulur?

- a) 1
- b) 2
- c) 3
- d) 4

Sual 391. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrlə bağlı ikinci səsvermə birinci səsvermədən neçə ay sonra keçirilir?

- a) 2
- b) 3
- c) 4
- d) 6

Sual 392. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra hansı müddətdə Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur?

- a) 56 gün
- b) 24 gün
- c) 14 gün
- d) 3 gün

Sual 393. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları nə vaxt qüvvəyə minir?

- a) Azərbaycan Respublikasının Prezidenti tərəfindən birinci səsvermədən sonra imzalandıqda
- b) Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra dərc olunduqda
- c) Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra imzalandıqda
- d) Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədə imzalandıqdan 1 ay sonra

Sual 394. Konstitusiya qanunları hansı aktlara zidd olmamalıdır? (tam və dolğun cavabı müəyyən edin)

- a) qanunlara
- b) Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə
- c) Referendumla qəbul olunmuş aktlara

d) hamısı

Sual 395. Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü kimlərə məxusdur? (tam və dolğun cavabı müəyyən edin)

a) Azərbaycan Respublikasının Prezidentinə və ya Azərbaycan Respublikasının Milli Məclisinə

b) yalnız Azərbaycan Respublikasının Prezidentinə

c) yalnız Azərbaycan Respublikasının Milli Məclisinə

d) yalnız Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə

Sual 396. Azərbaycan Respublikası Konstitusiyasına əlavələri Milli Məclisin neçə deputatı təklif edə bilər? (tam və dolğun cavabı müəyyən edin)

a) azı 63 deputat

b) azı 42 deputat

c) azı 50 deputat

d) azı 45 deputat

Sual 397. Konstitusiyanın neçənci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz?

a) I bölmə

b) II bölmə

c) III bölmə

d) IV bölmə

Keçid müddəaları

Sual 398. Konstitusiya qüvvəyə mindiyi gündən hansı hüquqi akt qüvvədən düşür?

a) 1956-cı il martın 21-də qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyası (Əsas Qanunu)

b) 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanunu)

c) 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyası (Əsas Qanunu)

d) 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası (İlk Qanunu)

Sual 399. Azərbaycan Respublikası Konstitusiyasının “Keçid müddəalarına” əsasən aşağıdakılardan hansı doğru deyil?

- a) Azərbaycan Respublikası xalq deputatlarının və Azərbaycan Respublikası Ali Sovetinin yaratdığı Milli Məclisin səlahiyyətləri yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclas günü başa çatır.
- b) Yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası Azərbaycan Respublikası Milli Məclisinin azı 83 deputatının seçildiyi gündən bir həftə sonra keçirilir.
- c) Azərbaycan Respublikası Milli Məclisinin ilk sessiyası 1996-cı il mayın 31-dək davam edir.
- d) Bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir və Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri mərkəzi icra hakimiyyəti orqanları həyata keçirir.

Sual 400. Azərbaycan Respublikası Konstitusiyasının “Keçid müddəalarına” əsasən aşağıdakılardan hansı doğru deyil?

- a) Bu Konstitusiya qüvvəyə mindikdən sonra iki il müddətində yerli özünüidarə haqqında qanun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməlidir.
- b) Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il ərzində hakimlərin statusu, məhkəmə quruluşu və məhkəmə islahatı ilə əlaqədar Azərbaycan Respublikasının bu Konstitusiyaya uyğun olan qanunvericiliyi qəbul edilməlidir və Azərbaycan Respublikası məhkəmələrinin hakimləri yenidən təyin edilməlidir.
- c) Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilməli və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmalıdır.
- d) Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi bu Konstitusiyanın qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının Ali Məhkəməsi adlanır və qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri həyata keçirir.